

Alman Dili Tədrisi Mərkəzində (SLZ BAKU) keçirilən Gürcüstan Höte İnstitutu imtahanlarının ümumi şərtləri

- Höte İnstitutunun imtahanları üçün yaş həddi tövsiyələri Höte İnstitutunun İmtahan Qaydalarında qeyd edilib. Yetkinlik yaşına çatmayan hər bir iştirakçının sənədləri onun hüquqi qəyyumu tərəfindən imzalanmalıdır.
- İmtahan iştirakçıları həm yazılı, həm də şifahi imtahanda iştirak etməlidirlər. Yazılı və şifahi imtahandan öncə imtahan iştirakçıları şəxsiyyətlərini şəxsiyyət vəsiqəsi və ya pasportla təsdiq etməlidirlər.
- İmtahan iştirakçıları imtahanı bitirməmiş tərkdə edə bilərlər. Bu halda imtahandan qovulma halında olduğu kimi (bax: İmtahan Qaydalarının § 12), imtahan rüsumu geri qaytarılmır və iştirakçı imtahandan kəsilməmiş hesab edilir.
- İştirakçı xəstəliklə əlaqədar olaraq imtahana gəlmədikdə, beş iş günü ərzində həkimdən tibbi arayış təqdim edə bilər. Bu halda o növbəti imtahanda iştirak edə bilər.
- Xüsusi halları təsdiq edən yazılı izahat olduğu halda, iştirakçı üçün imtahan təşkil edilə bilər. Daha ətraflı məlumat üçün iştirakçılar büroya müraciət etməlidirlər.
- Sertifikatın itirilməsi halı baş verərsə, imtahan tarixindən sonra 10 il ərzində müəyyən rüsum qarşılığında arayış təqdim edilə bilər.
- Höte İnstitut Gürcüstan imtahan iştirakçılarının şəxsi məlumatlarını həm iştirakçı ilə bağlanmış müqaviləyə əsasən, həm də hüquqi icazə çərçivəsində, həmçinin Höte İnstitutuna həvalə edilmiş şəxsi məlumatların qorunması məqsədi ilə əldə edə, üzərində işləyə və istifadə edilə bilər.

Qeydiyyat

- İmtahanlara qeydiyyat öncədən açıqlanmış tarixlərdə aparılır. İmtahanlara yazılma qeydiyyat ardıcılığı və mövcud yerlərə əsasən aparılır. İmtahanda iştirak üçün son qərarı SLZ BAKU verir, müəyyən imtahan tarixində iştirak üçün hüquqi iddia qaldırıla bilməz.
- Aktual qiymət və güzəştlər mövcud olan qeydiyyat tarixlərində keçərlidir.
- İmtahan rüsumunun tam şəkildə ödənilməsi ödəmə üçün təyin edilən tarixdə SLZ BAKU-nun hesabına köçürülmə yolu ilə baş tutur.
- Rüsumun başqa bir imtahan tarixinə keçirilməsi haqqında qərarı Höte İnstitutu Gürcüstan qəbul edir və bu əlavə ödəniş əsasında edilir.
- İmtina yazılı şəkildə Höte İnstitutu Gürcüstana təqdim edilməlidir. Yetkinlik yaşına çatmayan imtahan iştirakçılarının hüquqi qəyyumlarının imzası mütləqdir. İmtahandan imtina qeydiyyatının son tarixinə qədər mümkündür. İmtahan rüsumunun geri qaytarılması və ya növbəti imtahana keçirilməsinə dair qərarı Höte İnstitut Gürcüstan qəbul edir. Höte İnstitutu imtahanı özü ləğv etdikdə imtahan rüsumu tam olaraq geri qaytarılır.
- Xəstəlik səbəbindən rüsumun geri qaytarılması İmtahan Qaydaları (§ 13) əsasında və həkim arayışı (Forma N100) təqdim etməklə mümkündür.
- İmtahanın təkrar verilməsi yalnız iki imtahan tarixləri arasında ən azı dörd həftə ara olduqda və bu son imtahanın hansı mərkəzdə verilməsindən asılı olmayaraq mümkündür.

İmtahan nəticələri və sertifikat

- İmtahan iştirakçıları imtahandan öncə imtahan vərəqəsində qeyd edilən məlumatları yoxlamalıdırlar (ad, soyad, doğum tarixi və yeri) və uyğunsuzluqlar aşkar edildikdə dil kursunun ofisinə müraciət etməlidirlər. Yeni sertifikat ödənişlidir və imtahan tarixindən sonra maksimal bir ay ərzində təqdim edilə bilər.

- İmtahan nəticələri təyin edilmiş günlərdə Höte İnstitutunun və SLZ BAKUnun internet səhifəsində dərc edilir. İmtahan cavablarının dərc ediləcəyi tarix imtahan günündə yazılı şəkildə iştirakçılara bildirilir. İmtahan iştirakçısının nömrəsi ad və soyadı əvəz edir və imtahan nəticələri internet səhifəsində yoxlanıla bilər.
- Sertifikat şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə götürülə bilər. Sertifikatı başqa şəxs götürməlidirsə imtahan iştirakçısının sənədi təqdim olunmalıdır.
- İmtahan nəticələrinə yalnız iki həftə ərzində və aktual İmtahan Qaydalarına əsasən Höte İnstitutunda (Tbilisidə) baxıla bilər. Sorğu əsasında imtahanın hər hissəsində əldə olunan nəticələr haqqında sənəd təqdim edilə bilər.

Razılıq

İmtahan iştirakçıları öz imzaları ilə www.goethe.de/georgien səhifəsində qeyd edilən imtahan qaydalarını, imtahanların icrası haqqında təlimatları və imtahanın ümumi şərtlərini qəbul etmiş olurlar.

Məsuliyyət

Höte İnstitutu və SLZ BAKU fəvqəladə hallar, xüsusi ilə yanğın, sel, kəskin hava, digər təbiət hadisələri, partlama, tətillər, müharibə və başqa Höte İnstitut Gürcüstan və SLZ BAKUnun məsuliyyəti və təsiri olmayan hadisələr səbəbi ilə müqavilə şərtlərinin nə özləri nə də işçiləri tərəfindən icra olunmadığı təqdirdə məsuliyyət daşımır.

Məhkəmə

Məhkəmə üçün müraciət Tbilisi şəhərində mümkündür.

Ayrı ayrı hissələrin qüvvədən düşməsi

Bu ümumi şərtlərin ayrı-ayrı hissələri və ya müddəaları öz qüvvəsini itirdiyi təqdirdə digər hissələr öz qüvvəsini saxlayır. Qüvvəsini itirən müddəalar qanun çərçivəsində əvəz olunmalıdır. Bu müddəalar mümkün qədər ləğv olunan müddəalara həm məzmun cəhətdən həm də maliyyə baxımdan yaxın olmalıdır.

Aparıcı versiya

Hal hazırkı ümumi şərtlərin alman və azərbaycan dili arasında uyğunsuzluqlar aşkar edilsə alman dili əsas olaraq qəbul edilir. Ümumi şərtlərin aktual versiyası qüvvədədir. Bu bir qayda olaraq SLZ –nin internet səhifəsində dərc edilən versiyadır.

Höte İnstitut Gürcüstan və Alman Dili Tədrisi Mərkəzi dəyişikliklər etmək hüququnu özündə saxlayır.